



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

di. Bu məqsədlə çar Rusiyası ideoloqları "tarixi-coğrafi Azərbaycan"ın iki hissəyə bölünməsindən sonra Quzey Azərbaycan türkləri ilə Güney Azərbaycan türklərini bir-birindən ayırmış siyasetini ortaya atıldılar. Bunun üçün də çar Rusiyası işgal etdiyi Quzey Azərbaycanda yeni bir "xalq" formalaşdırmaq yolu tutaraq onu Qacarların tərkibində qalmış Güney Azərbaycan türklərinə qarşı qoydular. Məhz bu niyyətlə Quzey Azərbaycan türklərini "tatar" adlandıran çar Rusiyası ideoloqları Güney Azərbaycan türklərinə isə bilerəkdən "persian" ya da fars adlandırdılar. Şübhəsiz, belə bir siyaset çar Rusiyası qədər Türk Qacarlar dövlətinə məkrili yollarla ələ keçirmək istə-

də türk dillerinin birində danışmalara baxmayaraq etnik anlamda farsdan dönmə ya da farsdilli olduğunu halda, Quzey Azərbaycan ya da "Zaqafqaziya"nın müsəlman əhalisi de "tatar dil"ində danışan yarifars, yaritürk, yarımoğol olub məlez bir xalq idi.

Bizcə, Səfəvilər dövründə da-ha çox türkər, o cümlədən Azərbaycan türkər ilə "şəhərlik" dini ideolojisi adı altında "din-məzəhəb qardaşlığı" qılığına girən farsdilli aryançılar, Qacarlardan başlayaraq "Iran və İranlılıq" adı altında orta-q vətən və orta-q dövlət ideyasını daha çox mənimsemmişdir. Burada əsas məqsəd türkər din-məzəhəb (şəhərlik) həssaslığından sui-is-tifadə etdikdər kimi, eynilə orta-

(özəlliklə, 1828-ci il 10 fevral Türk-məncəy sülh müqaviləsindən sonra) çar Rusiyasının Azərbaycan türklərinin iki yere bölünmesi, üstəlik həmin xalqın bir hissəsinin farslaşdırılması/ iranlaşdırılması, digər hissəsinin isə ruslaşdırılması prosesində Mirzə Fətəli Axundzadə, Zeynalabdin Marağayı ve başqları az-çox dərcədə iştirak etmişlər. Başqa sözə, onlar Azərbaycan türklərinin milli kimliyi, milli dili, milli tarixi, mili mədəniyyəti kimi məsələlərdə daha çox rusiyaçıların ve irançıların mövqeyinə yaxın olublar. Özəlliklə, M.F.Axundzadə, Zeynalabdin Marağının Rusyanın təbəələri olmalarına baxmayaraq iranlılıq, farslılıq ideyalarını təbliğ etmələ-

Zeynalabdin Marağayı də çar ideoloqlarının təsiri altında etnik soyunu kürdlərə bağlayaraq "İbrahim bəyin seyahətnaməsi" əsərində (o, bu kitabını çar Rusiyasının təbəəsi olduğu dövrə yazmışdır) "Iran" və iranlılıq ideyalarını təbliği etmişdir (Marağayı 2006, 29, 261).

Çox maraqlıdır ki, Axundzadələr, Marağiyələr Qacarların Azərbaycan əyalətindən çar Rusiyasına gelib onun təbəəliyini qəbul etdikdən sonra "iranlılıq" ideyasına qapıldıqları halda, onlardan fərqli olaraq 1828-ci ildən sonra Quzey imperiyasının müstəmləkəciliyi altında yaşamağa məhkum olan Quzey Azərbaycan Türk aydınlarının çoxu "Azərbaycan"

I Yazı

19-20-ci əsrlərdə yaşaması Azərbaycan Türk mütəfəkkirlərinin Türkçülük və Turanlılıqla bağlı görüşlerinin geniş şəkildə şəhərinə ettiyac vardır. İlk növbədə, burada 19-cu əsrə yenidən turanlılıq və iranlılıq məsələsinin elm və siyasetdə aktuallaşmasına aydınlıq getirilməyə çalışılıb. Belə ki, turanlılıqla iranlılıq ideyalarına müraciət edən Azərbaycan Türk mütəfəkkirlərindən çoxu birincini müdafiə etdikdən halda, ancaq onlardan ikinci ideyanı dəstəkləyənlər de olmuşdur. Məsələn, farslaşdırılmış "şəhərlik" kimliyi-fars şəhəri və ideallaşdırılmış "iran mədəniyyəti" kimliyi, son iki əsrə Azərbaycan Türk mütəfəkkirlərinin (M.F.Axundzadə, Z.Marağayı, M.Ə.Talibzadə, S.H.Tağızadə və b.) bir qismının "iranlı", "iran" anlayışlarına müsbət yanaşmasının əsas amilləri olmuşdur. Azərbaycan türklərinin çoxunun (A.A.Bakixanov, H.Zərdabi, A.Saqq, H.Cavid, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, M.Sadiq Aran, H.Nitqi, M.T.Zehtablı və b.) isə Türkçülük, Turanlılıq anlayışlarını özüne doğma hesab etməsinin mahiyyətində: Türk adət-ənənələri, Türk dili, Türk-Turan mədəniyyəti, Azərbaycan türkçülüyü ideyaları dayanmışdır.

XIX əsrin sonu, XX əsrin əvvəllerində Azərbaycan türkləri arasında iranlılıq və Turanlılıq ideyalarına olan münasibət özünün ən pik nöqtəsinə çatdı. Belə ki, bu döndəmədə Türk aydınları iranlılıq və turanlılıq ideyalarından hansının onlara daha çox doğmalilığını, eyni zamanda İran və Turan anlayışlarının vətən, tarix, etnik kimlik, mədəniyyət anlamında hansı mədəniyyəti daşımasını daha çox dərk etməye başladılar. Həmin dövrədə çar Rusiyasının işgali altında yaşayan Quzey Azərbaycan Türk aydınlarının ekşəriyyəti Türkük, Turan ideyasını daha çox mənimsədikləri halda, Qacarlar dövlətinin əsas ulusu olan türklər, o cümlədən Güney Azərbaycan Türk aydınlarından bəziləri onlara mexsus olan bu dövləti əldə saxlamaq üçün, ya da Qərb ideologiyasının təsiri altında bir müddət turanlılıqla yanaşı, "iranlılıq" ideyajisini də müdafiə etmişlər. Ancaq müəyyən bir zaman kəsiyindən sonra Güney Azərbaycan Türk aydınlarının da böyük çoxu Turanlılıq məfkurəsini müdafiə etmişlər.

Qacarlar dövlətinə qarşı aparıldığı müharibələrin (1804-1813, 1826-1828) nəticəsi olaraq Azərbaycanın bir hissəsinə ələ keçirən çar Rusiyası XIX əsrin birinci yarısından başlayaraq işgal altında tutduğu həmin coğrafiyada yaşayan türklərin assimiliyasiyasına başla-

Azərbaycan Türk Aydınlarının Turanlılıq Fəlsəfəsi



TÜRK DÜNYASI

yen iranlı qılığına girmiş farsdilli ideoloqlar üçün də uyğun idi.

Bu anlamda 1828-ci ilə qədər bir olan Azərbaycan türklərinin milli kimliyinin, milli tarixinin, milli adının, milli mədəniyyətinin saxlaşdırılması yolunda rus və ingilis ideoloqlarının orta-q məxrəcə gelməleri təsadüfi deyildi. Rusiya Quzey Azərbaycan türklərini Güney Azərbaycan türklərindən ayırib yeni "xalq" formalaşdırmaqla müstəmləkəcilik siyasetini möhkəmətmək və əbadıləşdirmək niyyəti güddüyü halda, ingilislərin himayə etdiyi iranlı farsdilli qüvvələr isə Qacarlar dövlətinin nüvəsi olan Güney Azərbaycan türklərini şəqəcilik və iranlılıq ideyalarıyla farslaşdırmaqla yeni dövlət yaratmaq istəyində idilər. Bütün bunları həyata keçirmək üçün də, türk dəmənələri ilk növbədə Azərbaycan türklərinin milli kimliyini saxtalasdırmağa başladılar. Çar Rusiyası ideoloqlarının Quzey Azərbaycan türklərini "tatar", Güney Azərbaycan türkləri arasında "persian", "iranlı" adlandıranlara hər cür şərait yaradıldığı halda, bu xəttə uymayanlar isə müxtəlif üslurlarla cəzalandırılmışlar.

dövlət ya da vətən ideyasıyla türk-lükden tamamilə yayındırmaq ol-musdur. Azərbaycan Cümhuriyyətinin qurucusu, cümhurbaşqanı, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə "iran türkəri" əsərində açıq şəkildə yazır ki, Qacarlar dövlətindəki türkər əsasən şəli-yin, qismən de "iran mədəniyyəti"-nin təsiri altında xeyli dərəcədə farslaşdırıblar, ya da iranlılaşdırıblar (Rəsulzadə 2013/1, 19).

Bu nəzər nöqtəsindən yanaşsaq görərik ki, hələ 19-cu əsrə Hind-Avropa mədəniyyətinin təsiri altında iranlılığı dəstekleyənlər də (Mirzə Fətəli Axundzadə, Zeynalabdin Marağayı, M.Ə.Talibov və b.), buna qarşı olub türkliyünü müdafiə edənlər də (A.A.Bakixanov, H.Zərdabi, S.Ə.Şirvanı və b.) olmuşdur. Qeyd edək ki, çar Rusiyası tərəfindən Quzey Azərbaycan türkləri arasında özülləri "tatar", Güney Azərbaycan türkləri arasında "persian", "iranlı" adlandıranlara hər cür şərait yaradıldığı halda, bu xəttə uymayanlar isə müxtəlif üslurlarla cəzalandırılmışlar.

İranlılığın və Turanlılığın ilk Azərbaycanlı-Türk mütəfəkkirləri...

Hesab edirik ki, 19-cu əsrə

ri, üstəlik çarizmin onlara bu yolda hər cür dəstək vermələri çox düşündürürdü. Şübhəsiz, Rusyanın onlara belə bir şərait yaratması onlara əsas sabəbi "farsdilli", "iranlı" kimliyi içində assimiliyasiya olunmasını istədiyi Güney Azərbaycan türklərini Quzey Azərbaycan türklərindən tamamilə ayırmış idi.

Məsələn, XIX əsrə Azərbaycan Türk aydınları arasında "iranlılığ"ın ən böyük təbliğatçısına çevrilən Mirzə Fətəli Axundzadə Qacar şahzadələrini belə inandırmağa çalışırdı ki, Qacar soyu Türk-Moğollardan çox İranla ya da farslarla bağlıdır. Bu anlamda özünü de "Farsdan dönmə Türk", "zahirən Türk" kimi qələmə veren Axundzadə birmənəli şəkildə ömrünün son çağlarında "iran", "iranlılığın" və zərdüştçülükün ideoloqu olmuşdur. O, əvvəlcə soyunun-sopunun türkmən olduğunu ifadə etdiyi halda (Axundzadə 2005, 222), sonralar özünü "zahirən Türk" adlandırbı eslini-nəslini farslara bağlamış, açıq-aşkar "iran" və iranlılıq məfkurəsinin təbliğatçısı olmuşdur (Axundzadə 2005, s.142). Axundzadənin iran-pərəst "yol"unu davam etdirən Güney Azərbaycanın Marağası şəhərində dünyaya gəlib sonralar çar Rusiyasının təbəəsi olan

anlayışını və onun müsəlman əhalisinin Türkük izah etmişlər. Buna örnək olaraq A.A.Bakixanov, S.Ə.Şirvanını, H.Zərdabını, Q.Zakirin və başqlarını göstərə bilərik ki, onlar hər fürsətdə türk-lükərlərə ifadə etmişlər. Məsələn, Abbasqulu Ağa Bakixanov belə də sistemli şəkildə olmasa da, ancaq "Gülüstani-İrem" tarixi əsərində Türk-Turan tarixinə və mədəniyyətin işiq tutmağa cəhd göstermişdir. O, bu tarixi əsərində Azərbaycanın qədim əhalisinin etnik mənşeyini və dili ni qismən "Türk-Turan nəzəriyyəsi" üzərində izah etməyə çalışmışdır. Bütövlükde əsərin giriş hissəsində Türklerin dünya tarixinə necə çıxmışından bəhs edən Bakixanov yazır ki, m.ö. 4-cü əsərin sonlarında Makedoniyalı İşkəndərin ordusu Azərbaycan'dan keçərən turanlılarla qarşılaşmışlar (Bakixanov 2001, 36).

Ümumiyyətlə, A.A.Bakixanov ilk əsərlərini doğma türk dilində yazdıqdan, H.Zərdabi çar Rusiyasında Türk dilində ilk Türk qəzeti "Əkinçi"ni nəşr etdiirdikdən (Zərdabi 2005, 26), S.Ə.Şirvanı şeirlərində Quran-Kərimin Türk dilində nazil olmamasına təəssüfü bildirdikdən (Şirvanı 2005, 130) bir müddət sonra "Azərbaycan" anlayışının həm tarixi-coğrafi, həm də etnik anlamda türklikdə bağılılığını ilk dəfə irəli sürənlər də Quzey Azərbaycan Türk aydınları olmuşlar. Məsələn, Cəlal Ünsizədən baş redaktorlu olduğu "Kəşkül" qəzeti 1890-ci ilin noyabr ayında nəşr olunan "Əvəm gəzmək - yuxu yataqımı dedin?" adlı məqalədə "Azərbaycanlı" imzalı müəllif (çox gūman ki, bu müəllif C.Ünsizədənin özüdür - F.Ə.) yazırırdı ki, quzeyli-güneyli Azərbaycan türkəri rusların adlandırdığı kimi tatar deyil "Azərbaycan Türk milləti"dir (Ünsizədə, 1890, 15). Ünsizədələr eyni dövrda yaşa-mış Məhəmməd Ağa Şahxətli də 1891-ci ildə həm "Kəşkül", həm də "Kaspı" qəzetiində yazırırdı ki, Qacarların məglubiyyətindən sonra Rusyanın işgali altında qalan "Aderbedjan mahalı"nın indi "Zaqafqaziya müsəlmanları" adlanan əhalisi etnik mənşə və dil etibarılı nə tatar, nə də fars amili ilə bağlıdır, onlar turkdürələr-Azərbaycan türkəri (Şahxətli 1891, N 93).